

İNCİLƏR...

ABBAS SƏHHƏT - Şeirlər3

POEZİYA

FİKRƏT QOCA - Şəhidlər xiyabanı (poema) 5
 ƏHMƏD QƏŞƏMOĞLU - Şeirlər 61
 ƏKBƏR QOŞALI - Şeirlər 67
 MƏCNUN GÖYÇƏLİ - Şeirlər 72
 YUSİF HƏSƏNBƏY - Şeirlər 134
 ORUC SƏDA - Şeirlər 141
 VALEH BAHADİROĞLU - Şeirlər 143

DRAMATURGIYA

ELÇİN - Şekspir - (on şəkildən ibarət ciddi və kədərli komediya) . . .23

NƏSR

VİDADİ BABANLI - Qərübə məhəbbət (roman, əvvəli)76

TÜRK DÜNYAMIZ

AZƏR TURAN - Türk ruhşünaslığının əsəri145

ƏDƏBİ GƏNCLİK

GÜLXANİ PƏNAH - Nunuş (hekayə)176
 NAZİLƏ GÜLTAC - Şeirlər179

TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ

AYNUR CƏLİLOVA - Orta əsr təriqətləri və əhli-həqq şairi Bayrək
 Quşçuoğlu haqqında183

KİTAB RƏFİ188

◆ İNCİLƏR...



Abbas SƏHHƏT

VƏTƏN

Könlümün sevgili məhbubu mənim
 Vətənimdir, vətənimdir, vətənim.
 Məni xəlv eyləmiş əvvəlcə xuda,
 Sonra vermiş vətənim nəşvü nüma.
 Vətənim verdi mənə nanü nəmək,
 Vətəni, mənəcə, unutmaq nə demək?!
 Anadır hər kişiye öz vətəni:
 Bəsləyib sinəsi üstündə onu.
 Sürüdü kim, dolanıb qanımlı olub,
 O mənim sevgili cananımlı olub.
 Saxlaram gözlərim üstə onu mən,
 Ölərəm əldən əgər getsə vətən.
 Vətənin neməti nisyan olmaz,
 Naxələflər ona qurban olmaz.
 Vətən-əcdadımızın mədfənidir.
 Vətən - övladımızın məskənidir.
 Vətənin sevməyən insan olmaz.
 Olsa, ol şəxsədə vicdan olmaz.

YAD ET!

Vəqta ki, keçər bu leyli-zilmət,
 İşraq edər əxtəri-həqiqət,
 Elm ilə ziyalanar bu millət,
 Qalxar bu təssübü cəhalət,
 Sürət hamı ruh olar, məni,
 Aləm hamı eşq olar, məhəbbət,
 Ey dərk edən ol gözəl zəmani,
 Qıllam sənə işte bir vəsiyyət.
 Yad et məni, qaybanə yad et!

Vəqta ki, qaçar səhabi-övham,
Bir dadlı üfük olar nüməyan,
Xurşidi-həq eylər ərzi-əndam,
Məsud yaşar ümum insan.
Baxdıqca, cəvanibu nəvahi
Behcətdə olar riyazi-cənnət.
Rövşən olar etila səbahi,
Payanə yetər bu qəm, bu möhnət,
Yad et məni, sadıqanə yad et!

Vəqta ki, olar ittihadı-ara,
Qalxar bu tənüdü təxəllüf,
İslam olar elmü fənnə dara,
Mazisinə eyləyər təəssüf,
Bir ləhzə məni təxəttür eylə,
Olduqca qədəmgüzari-izzət,
Bədbəxtliyimi təsəvvür eylə
Kim, öldüm, ürəkdə qaldı həsrət,
Yad et məni, dustanə yad et!

SABİR

Sabir! Ey sən sevimli şairimiz,
Müqtədir, duzlu sözlü Sabirimiz!
Necə qan olmasın sınıq könlüm?
Səni çox tez ayırdı bizdən ölüm!
Yox, yox, əsla sən ölmədin, dirisən,
Ən böyük qəhrəmanlardan birisən.
Qələminlə, dilinlə, halın ilə,
Köhnələnməz şirin məqalın ilə
Süngülər açmayan yolu açdın,
Qələmindən cəvahirət saçdın.
Zülmü, cəhli, təəssübü yıxdın,
Ucalıb ərşi-davərə çıxdın.
Çəkdi islam yolunda çox zəhmət,
Sən özünçün yaşamadın heç vəqt.
Ağladın millət üçün illərlə,
Acı gülməklə, dadlı dillərlə
Heyf kim, vermədi sənə qiymət,
Qəlbədən aşiq olduğun millət.
Artdı gün-gündən qəmə kədərin,
Şişdi, axır vərəmlədi cigərin.
Kədərin toplanıb qübar oldu,
Nazənin cisminə məzar oldu.
Uyu rahət hüzüri-vicdanla,
Mən də ayatı-paki-Quranla
Sənə təzim edib səlam edərəm
Daima ərzi - ehtiram edərəm!

◆ POEZİYA



Fikrat QOCA

ŞƏHİDLƏR XİYABANI

* poema

YUXU

Günlərin bir günündə
Qərribə yuxu gördüm...
Qədim İçəri şəhər,
Qoşa qapı önündə
Rus generalı Sisyanov dayanmışdı.
Hər yan qana boyanmışdı.
General Qalanın açarını görüb
başını itirmişdi.
Baş çiyindən düşdü,
başladı qaçmağa
diyirlənə-diyirlənə.
Baş diyirlənə-diyirlənə deyindir;
"açarı mənə, açarı mənə"
Generalın bədəni,
atdan düşdü,
qaçdı başının dalınca.
Başını qarmalayıb soxdu qoltuğuna
bir də rast gələ bilər qılınca.
Baş qoltuğunda da deyindir:
açarı mənə, açarı mənə.
"Sus! Əmr edirəm sənə!"
demək-istədi general.
Gördü dili, dodağı başının üstündədi,
başda başını itirib
pis gündədi,
ağlı başında deyil.
baş ötür dil-dil.
Baş qərribə şeylər

M. Fikrat QOCA adına
Azərbaycan Milli
Kitabxanası

16576